

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

№ 59 (2093) 23 may 2020-ci il


Azərbaycan Cümhuriyyəti dövlətçilik ənənələrimizin davamı kimi meydana gəlmişdir. Azərbaycan Cümhuriyyətinin (bəzən onu Azərbaycan Demokratik Respublikası və ya Azərbaycan Xalq Cümhuriyyəti adlandırırlar) yaranması tarixən 28 may 1918-ci ilə təsadüf etsə də, o öz yaranışına qədər 1905, 1907, 1917-ci illərin rus inqilablarından, erməni təbiətli altı aylıq Bakı Sovetindən (02.XI.1917-25.IV.1918) və eyni ananın döşündən süd əmən üç aylıq Bakı Kommunasından (25.IV.1918-31.VII.1918), ingilis düşüncəli ayyarımlıq Sentrokaspi diktaturasından (01.VIII.1918 - 15.IX.1918) keçib

ni demək haqqı alınan dil, yazmaq haqqı alınan qələm ilə belə ifadə edirdi:

**Ucundadır dilimin
Həqiqətin böyüyü.
Nə qoydular diyəyim,
Nə kəsdilər dilimi.**

**Bilirmisən, cühələ,
Nə etdilər Vətənə?
Nə qoydular uyuya,
Nə qoydular oyana.**

**Ayılmadı qələmim
Bu türk ilə əcəmi.**



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN
İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDUNUN MALİYYƏ YARDIMI İLƏ

Ürəklər qəm ad ilə hər zaman bərhad şəkildə.
Bu matəmahi kim görmüş sürürabad şəkildə?

Azərbaycan Cümhuriyyətinin elanına gedən yol I Dünya Müharibəsinin gətirdiyi bəlalardan, 1918-ci ilin mart qırğınlarından keçirdi.

Rus fitvası ilə qana susayan ermənilər Azərbaycan türklərini yer üzündən silməkdə idilər. Bu soyqırım hadisələrində adı o qədər də hallanmayan Şekidə də ermənilər at oynadırdılar. Vartaşendə (indiki Oğuzda), Şekidə (Qayabaşı və digər kəndlərdə) yerləşdirilən ermənilər.

Müsavat Hökumətinin yaratdığı Milli Komitəni Nuxanı (indiki Şekini) təh-

ratdığı çaşqınlıqdan irəli gəlmişdi. İlahəçılıq əlamətləri o dövrün digər ədəbi nümayəndələrində olduğu kimi, o ərəfədə həm də Salman Mümtazın (1884-1941) yaradıcılığında özünü göstərirdi.

Salman Mümtazın 1918-ci ildə IX türk ordusunun bir hissəsinin Şəkiyə gəlişi münasibəti ilə yazdığı "Ənvəriyyə" və Nuru paşaya (1889-1949) həsr etdiyi "Öyün, millət" şeirləri də bu qəbildəndir.

"Ənvəriyyə"də "Yaşa, ey qaziyyəzəm, ey möhtəşəm Ənvər! Səninlə fəxr edir şimdiki böyük sultan, ulu qeyser" deyərək Ənvər paşaya (1881-1922) müraciət edən salman Mümtaz "O

Cümhuriyyət dövrü Azərbaycan ədəbiyyatı

müstəqilliyini elan edən bir xalqın təsəvvüründə artıq çoxdan yaranmışdı. "Bir kərə yüksələn bayraq bir daha enməz", "Tarixin yenə bir gözəl çağında Qaranlıq qış keçib, bahar gələcək" deyən Məmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə yaranan Azərbaycan Cümhuriyyəti məhz belə bir zamanda elan edilmişdi.

Bir qayda olaraq, cəmiyyətdə baş verəcək hadisələri qabaqlayan ədəbiyyat Azərbaycan mühitində də bədii-fəlsəfi düşüncə üzərində dolaşan xeyirxah ruh kimi öz romantik qanadlarını gərmiş vəziyyətdə idi. Azərbaycan Cümhuriyyətinin yaranmasına qədərki ədəbiyyat "istiqlal mübarizəsinə aparan romantizm" və sərt realizm ruhunda təzahür edirdi.

Hələ 1909-cu ildə qələmə aldığı "Laylay" şeirində A.Şaiq (1881-1959) gəvharədə (beşikdə) uyuyan cocuğa bu şəkildə müraciət edirdi:


**Türk oğlusan, əcdadın ulu, şanlı, şərəfraz.
İştə vətəndir, a quzum, şanlı bu Qafqaz.
Yavrum, uyu şimdiki, səhər ertə oyananda
Parlaq Günəş iştə səni alqışlayar onda.**

Bundan bir il sonra insana və insanlığa böyük humanist gözü ilə baxan A.Şaiq

**Hamımız bir yuva pərvərdəsiyiz!
Hamımız bir Günəşin zərrəsiyiz!**

- deyərək insanları "danışdığı dil", "yaşadığı məkan", "inandığı incil və ya Qurandan" asılı olmayaraq insanı birləşdirirdi.

Div ədəbiyyatşünas Y.Qarayevin "kökünə və bütövlüyünə boylanan yaddaş" adlandırdığı "türk qanlı", "islam imanlı" Əli bəy Hüseynzadə (1864-1940) isə 1911-ci ildə Türkiyədə yazdığı "Hadi-vətən" şeirində insanların insanlara necə zülm etdikləri




**Nə qoydular yazayım,
Nə qırdılar qələmi.**

Bəşər övladının özünü və dünyanı xoşbəxt etmək əvəzinə bir az da bədbəxt etməsi Azərbaycan romantikləri və realistlərini düşündürməyə bilməzdi. Dünyanın özü və onun bir parçası olan Azərbaycan eyni bir zamanın içində olduğundan dünyanın başına gələn bəlalər Azərbaycanın da ürəyini qan edirdi.

Realist olduğu qədər romantik, romantik olduğu qədər də realist olan Məhəmməd Hadi (1879-1920) 1915-ci ildə İrevanda qələmə aldığı "İnsanların tarixi faciəsi, yaxud "Əlvahi-intibah" əsərində "İntibah lövhələri" yaratmaq əvəzinə iblisənə tablolar çəkən insanın müasir silahlarla ova çıxan primatlara bənzədiyini göstərirdi:

**Hayatın səsləri guşumda həp fəryad şəkildə.
Bu insanlar ki, qardaşdır və lakin yad şəkildə.
Bu torpaq qanlı ovraqdır, bəşər səyyad şəkildə.
Ədavət daima vardır, məhəbbət ad şəkildə.
Cahan başdan-baş meydanı-məntəmzad şəkildə.
Fərəhlər həbs olunmuş, hüznlər azad şəkildə
Müsbətlər, bəlalər, qüssələr abad şəkildə.**



vil-təslim etməyə çağırırdılar. Bu arada erməni qonşularının Şəkiyə gəlməsi xəbəri yayılmışdı. Bu erməni ordusunun qarşısına barışıq üçün göndərilən heyətin başında da ermənilərin nümayəndəsi dururdu. Heyətin müsəlman üzvlərini gedəcəkləri yerə çatmamışdan ermənilər qətl etmişdilər. Məhz belə bir məqamda genosiddən yaxa qurtarmaq naminə ilhəçılığa meyl əmələ gəlmişdi. Əbdü Əfəndizadə (1872-1928) "Ya ölüm, ya Türkiyə" mənzuməsini yazmışdı:

**Ey nəcib övladın ordusu, Şəki şirvanə gəl!
Tiflisü Baküvü şişə, Gəncəvü Səlyanə gəl!
Qafqazın hər guşasında guş qıl, nalana gəl!
Hazırq biz siz gələrkən can verək sultana, gəl!
Səbrimiz daha tükəndi, durma gəl, şahənə gəl!
Yurdumuz düşmən əlində olmamış virana, gəl!**

Burada "Ya ölüm, ya Türkiyə", "Qafqaza dəvət" adlı mənzuməsindən gətirdiyimiz sitat Azərbaycan Cümhuriyyəti yaranandan sonra parlament üzvü seçilən əbdü (Abdulla bəy Rəşid bəy Əfəndiyevin qardaşı idi) Əfəndizadənin xalqına etinasızlığından deyil, 1918-ci ilin bir çox ziyalılarda ya-

gün millət ki, olub şövkətli sultanın, Hilalın haləsi qılsın əhatə türk övranın. ... Qızılgül tək açıl, gül, gör ki, türkün şanlı ordusu Rivaqi-ərşə nəşib etmiş böyük Osmanlı ünvanın" şəkildə Ənvər paşaya müraciət etmişdir. Bütün bunlarla bərabər zaman və tarix göstərdi ki, Azərbaycan özünü idarə etməyə qadirdir, üstəlik Azərbaycan və Türkiyə "bir millət, iki dövlət" olaraq həmişə birləşirlər.

Elə ki, Azərbaycan Cümhuriyyəti quruldu, onda var olan dövləti qurmaq üçün turançılıq meylləri də gücləndi. Onda A.Şaiq 1918-ci ildə "marş" şeirində yazırdı:

**Birləşəlim, türk oğlu, bu yol millət yoludur.
Ünlə, zəfərlə, şanlı tariximiz doludur.
Yürüyəlim irəli, haydi, millət əsgəri!
Keçmişimiz şan, zəğər, durmayalım biz geri.
Haydi yola çıxalım!
Haqsızlığı yıxalım!**

Türk-müsəlman Şərqiində qurulan ilk parlamentli respublika ədəbiyyata yeni mövzular, öyünməli və fəxr etməli nəsnələr gətirmişdi. Məhəmməd Hadi də "Cümhuriyyətin Azərbaycanda bərqərar olmasını... bədii alqışlar və "əhrlərlə tərənlərlə" qarşılamışdı: "Azərbaycan hökuməti - növdənə", "Şühədayi - hürriyyətimizin ərvahinə ithaf", "Zəfəri - nəhayiyə doğru", "Əsgərlərimizə - köüllülərimizə", "Məfkureyalıyamız" şeirləri ilə milli cəngavərlik ruhumuzu yenidən canlandırmışdı.

(ardı gələn sayımızda)

Vaqif Aslan
Azərbaycan Yazıçılar Birliyi Şəki
bölməsinin sədri
ADPU-nun Şəki filialının
baş müəllimi